



# XALQ QƏZETİ

№ 76 (29048) 10 aprel 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir  
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

**“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu bir daha təsdiq etdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad bəsləyir və onun fəaliyyətini bütünlüklə dəstəkləyir**



## Prezident İlham Əliyev bir il əvvəlki reytingini və seçicilərinin yüksək etimadını daha da artırır

**Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri İlham Əliyevin siyasi lider kimi fəaliyyətinin parlaq ifadəsidir**

Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.



Rəy sorğusunun nəticələrini aprelin 9-da “Opinion Way” şirkətinin rəhbəri Bruno Janbar Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında elan edib.

Diqqətə çatdırılıb ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi

inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görüldü. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Məhz elə bunun nəticəsidir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gör-düyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi, bütövlükdə, müsbət cavab verib. Bu sualı onların yalnız

6,8 faizi “mənfi”, 8,1 faizi “bilmirəm” kimi cavablandırıb.

“Opinion Way”ın “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi, bütövlükdə, müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib.

(ardı 3-cü səhifədə)

## Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu sakininin valideynləri ilə görüşüblər



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. Dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət etdilər.**

**Prezident İlham Əliyev:** Əhəlimiz artır. Yadımdadır, 9 milyonuncu sakini 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhəlimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin



**Rauf Həsənov:** 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.

**Prezident İlham Əliyev:** Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin körpəniz ölkəmizin 10

milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

**Rauf Həsənov:** Biz gözlemirdik ki, bizim körpəmiz Azərbaycanın 10 milyonuncu sakini olar.

qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.

(ardı 2-ci səhifədə)



**Heydər Əliyev Sarayında məşhur pianoçu Denis Matsuyevin konserti olub**

» 3



**Hikmət HACIYEV:** Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir

» 4



**“Formula 1” yarışının hazırlıq mərhələsi yekunlaşmaq üzrədir**

» 6



**Layçak:** Qazaxıstan regionun inkişafında fəal rol oynayır

» 8

## Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olur.

Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərmiş, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu tələpəli hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütləq qəti tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərmişdir.

Müxtəlif konfessiyaların dini liderləri arasında böyük nüfuza malik olan Şeyxülislam Allahşükür Paşazadə bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunmaqla, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad

mühitinin yaradılmasına sanballı töhfələr verir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 9 aprel 2019-cu il

## Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu

Abdullayev “Şərəf” ordeni ilə təltif edilsin.

**İlham ƏLİYEV**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 9 aprel 2019-cu il

## Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1641; 2017, № 6, maddə 1098, № 12 (I kitab), maddə 2273; 2018, № 4, maddə 663, № 10, maddə 1987) ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.4. birdəfəlik və ya çoxdəfəlik elektron vizanın 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilməsini;”;

1.2. 6.1.2.1-ci yarımbənd “7.4-cü” sözlərdən sonra “, 7.4-1-ci” sözləri əlavə edilsin;

1.3. 7.3-1-ci, 7.4-cü, 7.10-cu bəndlərə, 7.17-ci bəndin üçüncü cümləsinə (birinci halda), 7.17-1-ci bəndə, 7.18-1-ci bəndin birinci cümləsinə və 7.24-cü bəndin birinci cümləsinə “elektron” sözlərindən əvvəl “birdəfəlik” sözü əlavə edilsin;

1.4. 7.4.8-ci yarımbənddə “mobil və stasionar” sözləri “mobil və ya stasionar” sözləri ilə əvəz edilsin;

1.5. 7.4.13-cü yarımbənd ləğv edilsin;

1.6. aşağıdakı məzmununda 7.4-1-ci bənd əlavə edilsin:

“7.4-1. Sistemin istifadəçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs çoxdəfəlik elektron viza alınması ilə bağlı bəxşə müraciət etmək üçün bu Əsasnamənin 7.4-cü bəndində qeyd edilən sənədə və məlumatlara əlavə olaraq aşağıdakılar barədə məlumatı Sistemin internet informasiya ehtiyatında yaradılan müvafiq bölməyə daxil edir:

7.4-1.1. soyadının və ya digər adlarının dəyişdirilməsi;

7.4-1.2. vətəndaşlığının dəyişdirilməsi;

7.4-1.3. viza üçün müraciət etdiyi gündəlik daimi yaşadıgı ölkələr;

7.4-1.4. ailə vəziyyəti;

7.4-1.5. hazırkı iş yeri, vəzifəsi və ixtisası;

7.4-1.6. Azərbaycan Respublikasının ərazisində qalacağı ünvanın telefon nömrəsi (mobil və ya stasionar);

7.4-1.7. əvvəllər Azərbaycan Respublikasına səfər etməsi;

7.4-1.8. əvvəllər Azərbaycan Respublikasına səfər etmək üçün viza alması;

**İlham ƏLİYEV**

**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 9 aprel 2019-cu il

# Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu sakininin valideynləri ilə görüşüblər

(əvvəli 1-ci səhifədə)

**Rauf Həsənov:** Mənim xəbərim yox idi. Mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə Siz təbrik etmişiniz.

**Prezident İlham Əliyev:** Bəli, bəli.

**Rauf Həsənov:** Çox sağ olun, çox minnətdarım.

**Birinci xanım Mehriban Əliyeva:** Çox göyçək uşaqdır.

**Prezident İlham Əliyev:** Bu, sizin birinci uşağınızdır?

**Rauf Həsənov:** Bəli, ilk övladımızdır.

**Birinci xanım Mehriban Əliyeva:** İlk uşağınızdır?

**Nigar Ocaqova:** Bəli, ilk uşağımızdır.

**Birinci xanım Mehriban Əliyeva:** Maşallah, Allah qorusun.

**Rauf Həsənov:** Elə ilk olaraq Siz təbrik etdiyinizə görə adını da Sizin adınızı qoyduq.

**Nigar Ocaqova:** Siz də xeyir-duasını verin.

**Birinci xanım Mehriban Əliyeva:** Verirəm. Xoşbəxt böyüsün, sağlam böyüsün.

**Prezident İlham Əliyev:** Bu hadisəni bütün xalqımız bayram edir.

**Rauf Həsənov:** Bəli, bütün ölkəmiz bayram edir. Biz də çox sevinclilik, çox sevinirik.

**Nigar Ocaqova:** Biz də şəhərimizin belə gözəl tibb ocaqla-



rının olmasına sevinirik. Perinatal Mərkəzin direktoru Sevinc xanıma, körpənin sağlamlıq şəklində dünyaya gəlməsinə görə Rübəbə xanıma təşəkkürümüzü bildiririk. Sağ olsunlar.

**Prezident İlham Əliyev:** Bu mərkəz çoxdan fəaliyyət göstərirdi. Təqribən, 10 il bundan əvvəl əsaslı şəkildə yenidən quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir. Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar

tikilir. Yəni, indi tibbi xidmət almaq üçün bütün şərait var.

**Birinci xanım Mehriban Əliyeva:** Götmək olar balacanı?

**Rauf Həsənov və Nigar Ocaqova:** Buyurun.

**Birinci xanım Mehriban Əliyeva:** Maşallah.

**Nigar Ocaqova:** Maşallah

gününüz olsun.

**Birinci xanım Mehriban Əliyeva:** Allah qorusun! Xoşbəxt, sağlam,

analı-atalı böyüsün!



**Rauf Həsənov:** Çox sağ olun ki, gəldiniz.

**Prezident İlham Əliyev:** Bu, Həsənova Mehriban Rauf qızının sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu sizə təqdim edirəm.

**Rauf Həsənov:** Çox sağ olun.

**Prezident İlham Əliyev:** Bu həmin sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxışıdır.

**Rauf Həsənov:** Çox sağ olun.

**Prezident İlham Əliyev:** Gözəl balanızın hesabına vəsait də köçürülür.

**Rauf Həsənov:** Çox sağ olun. Allah Sizdən razı olsun.

**Prezident İlham Əliyev:** Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.

**Rauf Həsənov:** Çox sağ olun. Sizə minnətdaram.

**Birinci xanım Mehriban Əliyeva:** Çox sağ olun. Təbrik edirik.

**AZƏRTAC**

## On milyonluq Azərbaycan

### Qədəmlərin mübarək, Mehriban!

Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması respublikanın hər yerində olduğu kimi, rayonumuzda da sevinclə qeyd olunur. Bu əlamətdar hadisə münasibətilə aprelin 7-də Masallıda iki min ədəd ağac əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyası zamanı 2 hektar sahədə sərv, şam, göyrüz və başqa növ ağaclar əkilib. Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rəfi Hüseynov və aparatı, təhsil, səhiyyə işçiləri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri, məktəblilər, tələbələr və s. iştirak ediblər.

Sonra şəhərin Bayraq meydanında şənlilik keçirilib. Mərasimdə bildirilib ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik

**Ölkəmizdə əhalinin sayının 10 milyon nəfərə çatması Masallıda sevinclə qeyd edilir. Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Cərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin xətti ilə silsilə tədbirlər keçirilib.**

və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişafa rəğmən Azərbaycan məhsulət ustalarının ifasında şənliliklər dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Masallı şəhərində, Vileş çayının Musaküçə kənd körpüsünün sağ və sol səmtlərində ağacəkmə aksiyası təşkil olunub. Gələcəkdə bu

konerti proqramı da yadda qalan olub. Şəhər və kənd sakinləri, rayonumuzun qonaqları Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət ustalarının ifasında şənliliklər dinləyib, bir-birindən maraqlı rəqslərə tamaşa ediblər. On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Masallı şəhərində, Vileş çayının Musaküçə kənd körpüsünün sağ və sol səmtlərində ağacəkmə aksiyası təşkil olunub. Gələcəkdə bu

yaşılıqlar şəhərimizin ən gözəl və gözəlməli yerlərindən olacaq.

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə keçirilən tədbirlər şəhərin Heydər Əliyev Mərkəzində də davam etdirilib.

Əvvəlcə videoqarx göstərilib.

Bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rəfi Hüseynov söyləyib ki, Azərbaycanın ən gözəl səhifələrindən biri açılır. Düən Azərbaycanda dünyaya gələn 10 milyonuncu vətəndaşla Azərbaycan 10 milyonluq ölkəyə çevrildi. Bu münasibətilə ölkə rəhbəri cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva körpənin valideynlərini və bütün Azərbaycanı təbrik ediblər. Həminəyə xoş günlər, səadət arzulayıram!

Bakının və Masallının incəsənət ustaları Miri Hüseynov, Atamoğlu Zahidov, Səid Şərifəliyev, Şəno İbayev və Ruslan Zahidovun oxuduqları şən mahnılar, Masallı rəqs qrupu, “Halay” folklor kollektivinin ifa etdikləri rəqslər hamıda xoş ovqat yaradıb. Şənlilik bir neçə dəqiqəlik böyük atəşfəşanlıqla başa çatıb.

**Əlihüseyn ŞÜKÜROV,**  
**Masallıda çıxan “Yeni həyat”**  
**qəzetinin baş redaktoru**

# Heydər Əliyev Sarayında məşhur pianoçu Denis Matsuyevin konserti olub



**Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.**



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün "17 nömrəli Sonata"sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusundə variasiyalarını, F.Şopenin "4 nömrəli Ballada"sını, P.Çaykovskinin "Düşüncə"sini, S.Prokofyevin fortepiano üçün "7 nömrəli sonata"sını və digər əsərləri ifa edib.

Denis Matsuyev haqlı olaraq

zəmanəmizin ən görkəmli pianoçularından biri hesab edilir. Onun səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin məşhur simfonik orkestrləri və dirijorları olub. P.Çaykovski adına Böyük Simfonik Orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu "Gramophone" jurnalı tərəfindən 2014-cü ilin aprelində "Ayın albomu" adına layiq görüldü.

Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk

şəhərində musiqiçi ailəsində anadan olub. Valideynləri balaca Denisdə musiqi qabiliyyətini görərək onu fortepiano dərslərinə yazıblar. İrkutskda o, Mayakovski adına 11 nömrəli musiqi məktəbində oxuyub. Pianoçu 1990-cı ildə valideynləri ilə birgə Moskvaya köçərək Moskva Dövlət Konservatoriyasının nəzdində olan musiqi məktəbində təhsilini davam etdirib. 1993-cü ildə D.Matsuyev Moskvada Dövlət Konservatoriyasına daxil olub və tanınmış musiqiçilərdən dərslər alıb. D.Matsuyev 23 yaşında olarkən

P.Çaykovski adına XI Beynəlxalq müsabiqədə uğurlu çıxışından sonra şöhrət qazanıb. Pianoçu öz yaradıcılığında novatorluq və Rusiya fortepiano məktəbinin ənənələrini birləşdirir. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zalılarının arzuolunur qonağı, ən böyük musiqi festivallarının mühüm iştirakçısı, Rusiyanın, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşdır.

**AZƏRTAC**

**Azərbaycan Prezidenti İlham Əliyev ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar aparılması və bu islahatların nəticələrinin xalqın rifahının yüksəldilməsinə yönəldilməsi sahəsində mühüm addımlar atıb. Daxili və xarici siyasətin böyük uğurla aparılması sahəsində dövlət başçısının fəaliyyəti də ölkə ictimaiyyəti tərəfindən həmişə yüksək dəyərləndirilib. Bunu artıq xarici rəy sorğusu mərkəzləri də cəsarətlə etiraf etməyə başlayıblar.**

inkışafı ilə bağlı dövlət başçısı tərəfindən görülmüş işlər isə rəyi soruşulananların 93,1 faizi tərəfindən razılıqla qarşılanıb. Sorğuda iştirak edənlərin 90,4 faizi dövlət başçısının regionlara çoxsaylı səfərlərinin faydalı olduğunu bildirib.

Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti də yüksək faizlə dəstəkləyib. Belə ki, respondentlərin 89,9 faizi bununla bağlı sualı müsbət cavablandırıb. Onlardan 73,9 faizi xarici siyasətin nəticələrini "əla"

## Prezident İlham Əliyevin siyasəti xalqın milli maraqlarına tam cavab verir

Dünən "Opinion Way" şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində keçirdiyi geniş rəy sorğusunun nəticələrində də Prezidentin fəaliyyəti yüksək qiyməti alıb. "Opinion Way" şirkətinin rəhbəri Brüno Janbar Beynəlxalq Mətbuat Mərkəzində rəy sorğusunun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında elan edib ki, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.

Sorğu zamanı respondentlərə verilən suallardan biri belə olub: "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" Bu suala respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. İkinci sual "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz?" şəklində verilib. Suala rəyi soruşulananların 90,5 faizi müsbət cavab verib, onlardan 64 faizi "tam bəyənim", 26,5 faizi "əsasən bəyənim" kimi cavab verib. Yalnız 6 faiz respondent suala "bəyənmirəm", 3,5 faiz isə "bilmirəm" cavabını verib.

Digər suallar, eləcə də Prezidentin öz vədlərinə əməl etməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülmə tədbirlər, regionların sosial-iqtisadi



inkışafı, dövlət başçısının regionlara səfərlərinin nəticələri ilə bağlı suallar da sorğuda iştirak etmiş Azərbaycan vətəndaşları tərəfindən yüksək balla qiymətləndirilib. Məsələn, respondentlərin 75,6 faizi dövlət başçısının həmişə öz vədlərinə əməl etdiyini qənaətləndirir. Korrupsiyaya qarşı mübarizə tədbirləri də eyni faizlə dəstəklənib. Regionların

kimi qiymətləndirib. Ekspertlər dövlət başçımızın bu sahədəki fəaliyyətini qiymətləndirərkən nəzərə alıblar ki, təkcə son bir ildə deyil, xüsusən Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 15 ildən artıq müddətdə Azərbaycan regionunun ən inkişaf etmiş ölkəsinə çevrilib, bir çox regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və iştirakçısı olub. Ölkəmizin paytaxtı bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə, humanitar forumlara ev sahibliyi edib. Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-dəimi üzvü olub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır, dünyada etibarlı tərəfdaş kimi tanınır.

"Opinion Way" şirkəti sorğunun nəticələrinə əsasən elan edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə əhalisi tərəfindən ciddi dəstəyə malikdir, bütün ictimai-siyasi fəaliyyətində xalqın milli maraqlarına əsaslanır, ölkənin sosial-iqtisadi inkişafına və insanların rifah halının ildən-ilə yaxşılaşmasına çalışır. Buna görə də əgər bu gün yenidən ölkədə prezident seçkilərinə start verilsə, İlham Əliyev böyük səs çoxluğu ilə qalib gələ bilər. Biz də hesab edirik ki, sorğu mərkəzinin gəlmiş nəticə Azərbaycan ictimaiyyətinin fikrini dəqiq əks etdirir və bu, Azərbaycan liderinin öz zəhməti nəticəsində qazandığı halal haqqıdır.

**Hüseynbala MİRƏLƏMOV,**  
**Milli Məclisin deputatı**

## Vətəndaşlar Prezidentin fəaliyyətindən razılıq edirlər

**Fransanın "Opinion Way" şirkətinin Azərbaycanda keçirdiyi rəy sorğusu əsl həqiqəti əks etdirir. Rəyi soruşulananların böyük əksəriyyəti Prezident İlham Əliyevin fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Respondentlərin 83-85 faizi növbəti prezident seçkilərində yenidən Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər. Bu, xalqın Prezidentə olan inam və etimadının göstəricisidir.**

Prezident İlham Əliyevin seçkiqabağı verdiyi vədlərinə yerinə yetirilməsi ilə bağlı respondentlərin verdiyi cavablar da yüksək qiymətləndirilir. Prezidentin seçkiqabağı vədlərinə yerinə yetirilməsinin qiymətləndirilməsinə dair "Opinion Way"-in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib.

Dövlətimizin başçısı həmişə verdiyi vədlərə sadıq qalıb. Sonuncu prezident seçkiləri ərfəsində ölkədə köklü islahatların aparılması, əmək haqlarının,

pensiyaaların, sosial müavinətlərin artırılacağı, şəhid ailələrinin, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndiriləcəyi barədə verdiyi vədlər artıq reallaşmış. Seçkilərdən sonra Prezident İlham Əliyevin ilk imzaladığı fərman ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin



Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş

hərbi qulluqçuların vərsələrənə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.

"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" prezident sərəncamı, aztəminatlı ailələlərin sosial müdafiəsinin gücləndirilməsi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman, pensiyaların, əmək haqlarının, təqaüdlərin, həmçinin məcburi köçkünlərə verilən vahid aylıq müavinətin 50 faiz artırılması verilən vədlərin layiqincə yerinə yetirilməsinin bariz nümunəsidir.

Xalq öz Prezidentinə inanır, güvənir və həmişə də onun yanındadır.

**Rüstəm XƏLİLOV,**  
**Milli Məclisin deputatı**

## Prezident İlham Əliyev bir il əvvəlki reytingini və seçicilərinin yüksək etimadını daha da artırıb

**(əvvəli 1-ci səhifədə)**

Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür. Məsələ ondadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Dünya Bankının "Doing Business" hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reyting agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair "Opinion Way"-in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Bununla bağlı rəyi soruşulananların yalnız 5,8 faizi verilən vədlərin yerinə yetirilmədiyini, 4,2 faizi isə cavab verməyə çətinlik çekdiyi qənaətinə olub.

Bu nəticəni sosioloqlar onunla izah edirlər ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə bir-birə təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcılı yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirir və irəliləyən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib.

Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyini artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, pəşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsədüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülmə tədbirlər yüksək qiymətləndirilib.

Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Rəyi soruşulananların 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülmə tədbirləri effektiv və qənaətbəxş qiymətləndirib.

Yenə də ekspertlər bunu onunla izah edirlər ki, son dövrdə Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, ölkədə sistem xarakterli, inzibati və institusional tədbirlər həyata keçirilib. Onun birbaşa təşəbbüsü ilə yaradılan "ASAN xidmət" modeli hazırda korrupsiya ilə mübarizə sahəsində effektiv və innovativ mexanizm kimi bütün dünyada təqdir və təbiiq olunur. Bundan başqa, vergi, gömrük, sosial və digər idarəçilik sahələrində həyata keçirilən məqsədyönlü

tədbirlər şəffaflığın yüksəldilməsi, dövlət büdcəsinin gəlirlərinin artması və başqa mühüm məsələlərin həllini təmin edib.

"Opinion Way"-in "İlham Əliyevin qəbul etdiyi "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi" sualına respondentlərin 93,1 faizi "hə" cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi "əsasən müsbət" kimi dəyərləndirib.

Görünür, belə yüksək nəticə onunla izah edilə bilər ki, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb, beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Üç proqramın icrası nəticəsində bölgələrin infrastrukturları müasir standartlara uyğun yenidən qurulub, minlərlə istehsal müəssisəsi, iki milyondan artıq yeni iş yeri açılıb, ayrı-ayrı sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub. Bu il isə regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərməsi həm də vətəndaşların böyük rəğbətlini qazanıb. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsali respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib, 48,9 faiz bu səfərləri "çox yüksək", 27,5 faiz "əsasən yüksək", 14 faiz isə "qismən yüksək" kimi qiymətləndirib.

Məsələ ondadır ki, Prezident İlham Əliyev 16 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. O, təkcə keçən il Azərbaycanın bölgələrində 24 səfər edib, vətəndaşlarla birbaşa ünsiyyətdə olub. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb. Bundan başqa, dövlət başçısının yerlərdə əhali ilə görüşləri, problemlərlə şəxsən tanış olması, onların qısa zamanda aradan qaldırılması və digər məsələlər bu sorğunun göstəricilərini şərtləndirən amillərdir.

Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib: Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onlardan 73,9 faizi suala "əla", 16,0 faizi "kafi" cavabı verib, 2,4 faizi "pisi", 7,7 faizi isə "dəqiq bilmirəm" kimi münasibət bildirib.

Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlüluğu ilə xarakterizə olunub, daim milli maraqlara söykənibdir. Bunun nəticəsində də keçən müddətdə Azərbaycan regional və global əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Hazırda ölkənin müttəfiqləri və tərəfdaşlarının sayı gündən-günə artır. Azərbaycan dünya miqyasında özünün etibarlı tərəfdaşlığını möhkəmləndirir. Ölkənin beynəlxalq səviyyədə həyata keçirdiyi barəbərhuquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi səciyyələndirilib.

Bələklik, göründüyü kimi, "Opinion Way"-in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

**AZƏRTAC**

## Sorğu reallığı əks etdirir

**Fransanın nüfuzlu "Opinion Way" şirkətinin keçirdiyi növbəti sorğuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinə yüksək dəyər verilib.**



Azərbaycanda həyata keçirilən müsbət dəyişiklikləri hər bir azərbaycanlı gündəlik həyatında hiss edir. İnsanlarımız haqlı olaraq bu dəyişikliklərin müəllifi Prezident İlham Əliyevi hesab edirlər. Təsədüfi deyil ki, bir il öncə ölkədə keçirilən ifadəsiz xalq öz iradəsinin ifadəsi olaraq liderini müəyyən etdi. Bir il ərzində həyata keçirilən islahatlar, görülmə işlər, sosial layihələr, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar, təqaüdlərin, müavinətlərin, əmək haqlarının artırılması, əhalinin daha həssas

təbəqəsinə əhatə edən proqramlar birnəməli olaraq insanlar tərəfindən yüksək qiymətləndirilir və onlarda doğru seçimlərinə bir daha əminlik yaradır. Azərbaycan regionlarının inkişafına yönəlməş konkret dövrələri əhatə edən mərhələli dövlət proqramları ilə ən ucqar rayonların siması dəyişmiş, heç vaxt yol olmayan ucqar kəndlərə müasir və yüksək keyfiyyətli yollar çəkilmiş, ən müasir məktəblər tikilməklə insanlarımızın təhsil almasının əlçatanlığı təmin edilmiş, müasir xəstəxanalar tikilmiş, xalqımızın səhiyyədən yararlanmaq imkanı yaxşılaşdırılmışdır. Korrupsiya əleyhinə mübarizə gücləndirilmişdir. Sahibkarlığın və biznesin inkişafına yönəlik qanunvericilik təkmilləşdirilmiş, iş adamlarının fəaliyyətinə mane olan əsasız yoxlamalar və müdaxilələr aradan qaldırılmışdır. İqtisadiyyatın şaxələndirilməsi və karbohidrogen ehtiyatlarından asılılığın minimuma endirilməsi istiqamətində reallaşdırılan

strategiya konkret nəticələrini verməkdədir. Regionlara səfəri zamanı Prezident insanlarla birbaşa ünsiyyətə girərək onları maraqlandıran, narahat edən məsələləri müzakirə edir. Şəhid ailələrinə, hərbiçilərə qayğı xüsusi qeyd edilməlidir. Həmçinin, təbii fəlakətlər və bədbəxt hadisələr zamanı dövlət başçısı insanları yanında olduğunu nümayiş etdirir.

Dövlətimizin hərbi gücünün daha da artırılması, ordu quruculuğu istiqamətində həyata keçirilən işlər davam etdirilir. Elm, təhsil, mədəniyyət sahəsinə qayğı və diqqət artmaqdadır. Gənclərə, onların hərtərəfli inkişafına hədəflənmiş proqramlar icra edilməkdədir.

Elə bir sahə yoxdur ki, dövlət başçımızın diqqətindən kənarda qalsın və ya inkişafına diqqət yetirilməsin. Belə olan halda insanlarımızın mövqeyinin əks olunduğu istənilən obyektiv sorğu məhz xalqın ürayınca olacaqdır. "Opinion Way" şirkətinin keçirdiyi sorğu kimi.

**İlqar ORUCOV,**  
**Azərbaycan Gənc Alim,**  
**Aspirant və Magistr**  
**Cəmiyyətinin sədri,**  
**fəlsəfə doktoru**

# Milli Məclisin iclasında Hesablama Palatasının hesabatı dinlənilib

□ **Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin sədri Oqtay Əsədov iclasın gündəliyini təqdim edib. Gündəliyə 19 məsələ daxil idi. Əvvəlcə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənilib.**

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci il Azərbaycan Respublikası üçün əlamətdar illərdən olub. Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqın etimadını bir daha qazanaraq prezident seçkilərində parlaq qələbə qazandığı, Şərqdə ilk respublikanın yaranmasının 100 illik yubileyinin, ordunun və parlamentin 1 əsrlik yaşının qeyd edildiyi il olub.

2018-ci ildə Hesablama Palatasının da tarixində mühüm hadisə baş verib, müasir çağırışlara cavab vermə imkanı yaradan yeni qanun qəbul edilib. Bu qanunun qəbulu vəzifələrimizi, səlahiyyətlərimizi genişləndirmək və dəqiqləşdirməklə dövlət vəsaitlərinin icrasına nəzarət sahəsində yeni yanaşmaların tətbiqi üçün hüquqi bazanı formalaşdırıb və bərabər olaraq məsuliyyətimizi də dəfələrlə artırıb. Həmçinin 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə dövlət büdcəsinin vəsaitlərinin icrası ilə bağlı təqdim edilən hesabatların sayının artırılması və dövlətin müəyyən edilməsi məqsədini güdən iki qayda da qəbul edilib.

2018-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən fəaliyyətin hər bir istiqaməti üzrə qanunvericiliyin tələbinə uyğun olaraq hesabat tərtib edilib. Bu hesabatda 2018-ci ildə Hesablama Palatasının əsas fəaliyyət göstəricilərinə dair mühüm informasiyalar, o cümlədən nəzarət fəaliyyətinin nəticələri və bu fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər, beynəlxalq audit standartlarına keçidin təmin edilməsi məqsədilə hazırlanmış metodoloji təlimatlar, hökumət və hüquq-mühafizə orqanları ilə səffəfləyin və hesabatlılığın təmin edilməsi barədə əməkdaşlıq, kadrların inkişafı üzrə və beynəlxalq fəaliyyətlər barədə məlumatlar yer alıb.

Hesablama Palatasının sədri qeyd edib ki, 2018-ci ildə ümumilikdə 58 nəzarət tədbirinin, o cümlədən 53 auditin və 5 təhlilin nəticələrinə dair Kollegiya qərarları qəbul edilib, 1 tədbir növbəti ilə keçirilib və 1 tədbirin nəticələri hesabat dövründəki vaxtlaşdırılmayıb. Başa çatdırılmış 53 auditin və 3-ü "Dövlət sirri haqqında" Qanunun tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarında məxfi qaydada aparılıb, 5 tədbirlə isə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti əhatə olunub. Audit tədbirləri ilə ümumilikdə 9,2 milyard manat vəsait əhatə olunub ki, bunun 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil edib. Ümumilikdə hesabat ilində dövlət büdcəsinin auditə əhatə olunmuş məbləği 2017-ci il ilə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləğ əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8 faiz az olub. Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 milyard manat məbləğinin təqribən təm yarıyı 2017-ci il, 21,1 faiz 2018-ci il üzrə xərcləri, qalan 28,2 faizi isə 2016-ci ilədək icra edilmiş vəsaitləri təşkil edib. 2018-ci ildə Hesablama Palatası ilk dəfə olaraq Dövlət Neft Fondunun büdcəsinin icrasına dair rəy hazırlayıb, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edildiyi qaydada Fondun Müşahidə Şurasına təqdim edilib. Dövlət büdcəsinin maliyyələşən və xüsusi maliyyə yükünə malik olan on təşkilatın maliyyə hesabatı ətrafı təhlil olunub və təhlillərlə müəyyən edilmiş itiradların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün həmin qurumlara göndərilib.

Maliyyə inzibatiçılığı sahəsində mövcud olan xarakterik nöqsanların və təsədiqi meyllərin müəyyən olunması məqsədilə hesabat ilində başa çatdırılmış 53 auditlə aşkarlanmış nöqsanlar təhlil edilib. Son illərdə təərimizdə normativ hüquqi aktların tələblərinə riayət edilməmə halları 8 istiqamət üzrə təsnişləşdirilib. 2018-ci ildə həmin istiqamətlər üzrə ümumilikdə 714 halda nöqsan müəyyən edilib. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,6 faiz çoxdur. Lakin 2017-ci ildə auditlərin sayının hesabat ilinin göstəricisi ilə müqayisədə 8,2 faiz az olduğunu nəzərə alsaq, bir tədbirdə müəyyən edilmiş nöqsanların orta sayının azalma meyllili olduğunu deyə bilərik. Bu, maliyyə idarəetmə strukturunda aparılmış siyasetin, maliyyə inzibatiçılığının gücləndirilməsi istiqamətində atılan addımların, dövlət vəsaitlərinin istifadəsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə aktiv fəaliyyətin ilki nəticələridir. Müşahidə edilən meyllərdən biri də maliyyə və prosedür xarakterli pozuntular arasındakı nisbətən dəyişməsidir. Belə ki, prosedür pozuntularının maliyyə xarakterli pozuntularına nisbətən üstünlük təşkil etməsi qeyd edilməli müsbət meyllərəndir.

Nəticələr üzrə aparılmış təhlillər göstərir ki, auditlə aşkar edilmiş nöqsanların orta göstəricisində kiçik də olsa azalma müşahidə olunsada da,

ümumilikdə bu nöqsanlar arasında xüsusi çəkisi böyük olan istiqamətlər son illərdə dəyişməz qalıb. Belə ki, büdcə qanunvericiliyinin tələblərinə riayət edilməsi sahəsində, dövlət satınalmalarının keçirilməsində, həmçinin mühasibat uçotunun təşkili və hesabatlılığın təmin olunmasında müəyyən edilmiş nöqsanlara 2018-ci ildə də nisbətən daha çox rast gəlinib.



V.Gülməmmədov söyləyib ki, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən qəbul edilmiş Auditin Təməl Prinsipləri barədə Lima Bəyannaməsi fərdi hallarda təşhildici tədbirlərin həyata keçirilməsini, müvafiq işçilərin öz məsuliyyətini dərk etməsini, qanun pozuntularının aradan qaldırılmasını və ən azı məhdudlaşdırılmasını təmin etməyi dövlət auditli həyata keçirilən qurumlar qarşısında bir məqsəd olaraq təsbit edib. Bu baxımdan da Hesablama Palatasının qəbul etdiyi Kollegiya qərarlarında nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də əks olunur.

Hesablama Palatası tərəfindən 2018-ci ildə aparılmış fəaliyyətin nəticəsi olaraq, yalnız manat ifadəsində dövlət büdcəsinə, qurumların hesabına və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ümumilikdə 23,2 milyon manatın bərpası təmin edilib. Bununla yanaşı, 5,5 milyon manat dəyərində malların alınması və işlərin görülməsi natural qaydada bərpa olunub və 922,5 min manat vergi məbləğinin dövlət müəssisəsinin dövlət büdcəsinə artıq ödəmələri hesabına əvəzləndirilməsi təmin edilib. Əldə olunan nəticələrin müəyyən hissəsi dövlət vəsaitlərinin gələcək illərdə səmərəli və qənaətil istifadəsinə xidmət edəcək. Belə ki, artıq saxlanılmış ştatların ləğv edilməsi, artıq maliyyələşmə məbləğlərinin, həmçinin müqavilə məbləğlərinin azaldılması, lüzumsuz debitor borcların ləğv edilməsi bu istiqamətdə növbəti illərdə artıq xərclərin baş verməsinin qarşısını alıb.

Qeyd edilib ki, Auditin Təməl Prinsipləri barədə Lima Bəyannaməsi auditli tənzimləyi sistemin tərkib elementini kimi müəyyən etməklə maliyyə inzibatiçılığının qanunilik, səmərəlilik, təsirlilik və qənaətililik prinsiplərinin pozulmasını və qəbul edilmiş standartların kənarlaşmaların qabaqcadan aşkar edilməsini kənar dövlət maliyyə nəzarəti orqanları qarşısında bir məqsəd olaraq qoyub. Məhz nöqsanların qabaqcadan müəyyən edilməsi Ali Audit qurumları qarşısında vəsaitlərin proqnozlaşdırılması, icrası sahəsində normativ hüquqi aktlarda aşkar olunmuş boşluqlar, təkrarçılıq və çatışmazlıqlar, həmçinin büdcə vəsaitlərinin daha qənaətil və səmərəli istifadəsinə xidmət edən təkliflərin hazırlanmasını nəzərdə tutur. Hesablama Palatası hesabat ilində bu sahədə bir neçə istiqamət üzrə addımlar atıb. Belə ki, dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının layihələrinə və icrasına dair hazırlanmış rəylərdə 111 tövsiyə əks etdirib. Həmçinin 2018-ci ildə nəzarət tədbirlərinin nəticəsi olaraq formalaşmış 6 təklif Nazirlər Kabinetinə təqdim olunub.

Hesabat ilində əvvəlki illərdə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər əsasında aktuallığını qoruyan və xüsusi əhəmiyyət kəsb edən 21 təklif yenidən təqdim olunub. Həmin təkliflərin 67 faizi qəbul edilərək müvafiq dəyişikliklər həyata keçirilib və ya normativ hüquqi aktların layihələri hazırlanıb. Hesabat ilində korruptsiya əleyhinə mübarizə istiqamətində müvafiq qurumlarla sıx əməkdaşlıq davam etdirilib. 2018-ci ildə aparılmış nəzarət tədbirlərindən 9-u üzrə müvafiq məlumatlar aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Həmin tədbirlərdən 4-ü inzibati xəta xarakterli, 5-i isə cinayət xarakterli olub.

Palata sədri diqqətə çatdırıb ki, hesabat ilində Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti orqanları

qarşısında qoyulan əsas tələblərdən biri – fəaliyyəti ilə bağlı hesabat vermə tələbinin icrası istiqamətində tədbirlər də həyata keçirib. Nəzarət fəaliyyətini əhatə edən tədbirlər üzrə hesabatların, əməkdaşlarımızın dövlət auditli sahəsində apardıqları təhlillərin əks etdirildiyi "Dövlət auditli" bülletenin 4 nömrəsi çapdan çıxıb və 16 nəzarət tədbiri barədə geniş Auditor Hesabatı dərc edilib. 2018-ci ildə vətəndaş müraciətləri 2017-ci ilə müqayisədə çox olub. Müraciətlərin 69,1 faizi Hesablama Palatasının nəzarət fəaliyyəti ilə bağlı təkliflərdən ibarət olub. Hesabat ilində vətəndaşların müraciət etdiyi 3 məsələ nəzarət tədbiri zamanı vətəndaşın iştirakı ilə araşdırılıb və

pertizasının keçirilməsi də layihələrdə əksini tapıb.

Qeyd olunub ki, "Meliorasiya və irriqasiya haqqında", "Əhəlinin radiasiya təhlükəsizliyi haqqında", "Baliqçılıq haqqında", "Elektroenergetika haqqında" və "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə", "Ekoloji təhlükəsizlik haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Avtomobil yolları haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Aviasiya haqqında" və "Informasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə", "İctimai iştirakçılıq haqqında", "Dəniz limanları haqqında",

müvafiq addımlar atılıb. Müzakirələrdən sonra hesabat deputatlar tərəfindən məqbul hesab olunub.

Sonra "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsinə müştərək fəaliyyətin təşkili haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Ailə Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, bu sənəd "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar təqdim olunur. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.

Sonra Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Her iki sənəd ayrı-ayrı səsverməyə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Fitosanitar nəzarəti haqqında" Qanunda və İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda təqdim edib. O deyib ki, nəzərdə tutulan dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, "Fitosanitar nəzarəti haqqında" Qanunda edilmiş dəyişikliklər əsasən, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə, dövlət fitosanitar xidməti sahəsində səlahiyyətlər isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunur.

Qeyd edilib ki, "Fitosanitar nəzarəti haqqında" Qanuna 2018-ci il fevralın 23-də edilmiş dəyişikliklərə əsasən, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda, digər istehsalat binalarında, satış yerlərində bitki müəhifə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanması və satışı qadağan edilib. Buna uyğun olaraq, İnzibati Xətalər Məcəlləsinin həmin xətallara görə məsuliyyəti nəzərdə tutan 288.0.1-ci maddəsinin də ləğv edilməsi təklif olunur. Sənəd səsə qoyularaq qəbul edilib.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məəcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda təqdim edib. Bildirib ki, həmin məəcəllələr Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) ilə bağlı müvafiq dəyişikliklər edilir. ƏMTQ-nin əsas məqsədi qeyd olunan qanunun əlavəsində göstərilən fəaliyyət həyata keçirilərkən ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkara çıxarılması, onların aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin görülməsidir. Bunun üçün həmin sahələrdə dair strateji ekoloji qiymətləndirmə sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji eks-

"Yaşıllıqların mühafizəsi haqqında" və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" və "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Turizm haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" məsələlər də eyni mahiyyəti daşıyır.

İnzibati Xətalər Məcəlləsinə edilən dəyişikliyə də baxılıb. Bildirilib ki, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulduğu hallarda təqsirli olan şəxslərin məsuliyyət məsələsi həmin məəcəllənin 275-ci maddəsinə edilən dəyişikliyə əsasən tənzimlənəcək. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Sonra Əmək, Vergi, İnzibati Xətalər Məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb. Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisənziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Bildirilib ki, təklif olunan bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə və dəqiqləşdirilməsinə xidmət edir.

Bundan başqa, İnzibati Xətalər Məcəlləsində, Mülki, Vergi, Mənzil, Gömrük məəcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda nəzərdən keçirilib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Komitə sədri Ziyad Səmədzadə "Auditor xidməti haqqında", "Investisiya fəaliyyəti haqqında", "Müflisləşmə və iflas haqqında", "Kiçik sahibkarlığa dövlət himayəsi haqqında", "Yeyinti məhsulları haqqında", "Notariat haqqında", "Kredit ittiqatları haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin təqdim edib. Bildirilib ki, dəyişikliklər "Mühasibat uçotu haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2018-ci il 4 may tarixli qanunun icrası məqsədi ilə hazırlanıb. Qanun layihəsinə görə, sahibkarlıq subyektləri mühasibat uçotunu aparmalı, maliyyə, habelə statistik hesabatlarını tərtib və təqdim etməlidirlər. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin "Kommersiya sirri haqqında", "Banklar haqqında", "Mühasibat uçotu haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli metallar və qiymətli dəyər haqqında", "Informasiya əldə etmək haqqında", "Daxili audit haqqında" və "Auditorun peşə məsuliyyətini icbari sığortası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda nəzərdən keçirilib. Bütün məsələlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

**AZƏRTAC**

## Hikmət HACIYEV: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir

**Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər bilavasitə münəqişənin həllini engəlləyən məsələdir. Ermənistan ataşəks rejiminin arxasında gizlənərək riyakarcasına Azərbaycanın işğal olunmuş ərazilərinin təbii resurslarını talan edir, həmçinin demografik vəziyyəti dəyişdirir, Azərbaycanın maddi-mədəni irsinin məhv edilməsi, onun xalqımıza məxsusluğunun izlərinin silinməsi kimi fəaliyyətləri həyata keçirir. Ona görə də beynəlxalq hüququn norma və prinsiplərinə nəzərə alaraq Azərbaycan Respublikası işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyətlər mövzusunun ardıcıl olaraq beynəlxalq tədbirlərdə qaldırır.**

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Cenevrə Bölməsində "Münəqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri" mövzusunda beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev konfransın mahiyyətinə toxunaraq qeyd edib ki, tədbirdə işğal olunmuş ərazilərdəki qeyri-qanuni iqtisadi fəaliyyətlər və onların insan hüquqlarına təsiri məsələləri müzakirəyə çıxarıldı. Burada bilavasitə Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınıb və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının bütün fundamental hüquq və azadlıqlarının, eləcə də mülkiyyət hüququnun kobud şəkildə pozulması kimi hallar mövcuddur. Bu da Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə birbaşa bağlıdır. Bu konfransda BMT yanında akkreditə olunmuş ölkələrin səfirləri, BMT-nin aidiyyəti ixtisaslaşmış strukturlarının nümayəndələri, beynəlxalq hüquqşünaslar və ekspertlər iştirak edirlər. Buna görə də bu məsələyə, ilk növbədə, beynəlxalq hüquq nöqtəyindən yanaşıldı və müzakirələrdə "bugünkü beynəlxalq hüquqda çatışmayan məqamlar varmı və onlar qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasında nə dərəcədə səmərəlidir?" kimi suallara aydınlıq gətirilməsinə çalışıldı.

Şöbə müdiri qeyd edib ki, konfransda digər münəqişə zonalarında bu sahədə mövcud təcrübələr və baxışlar da müzakirə olundu. Azərbaycan Respublikasının üzvləşdiyi prob-



lem də bu mövzu əsasında təqdim edildi: "Düşünürük ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər mövzusu bundan sonra beynəlxalq tədbirlərdə də davam etdiriləcək. Çox müsbət haldır ki, bu tədbir məhz BMT-nin binasında baş tutur. Azərbaycan Respublikası bu tədbiri təşkil etməklə müasir beynəlxalq hüquqda və beynəlxalq humanitar hüquqda bu mövzunun inkişaf etdirilməsi və beynəlxalq hüquq nöqtəyindən nəzərdən məəcəlləşdirilməsi istiqamətində addımların atılması prosesinə öz töhfəsini verir. Belə tədbirlər çərçivəsində Azərbaycan da bu kontekstdə öz problemini – işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır və bu məsələ ətrafında müzakirələr aparılır.

## Ermənistanın işğal altında olan Azərbaycan ərazilərindəki qeyri-qanuni fəaliyyətləri münəqişənin həllinə xələl gətirir



□ **Aprelin 9-da BMT-nin Cenevrə Bölməsində Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə "Münəqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri" mövzusunda beynəlxalq konfrans təşkil edib.**

Konfransın açan Azərbaycanın daimi nümayəndəsi Vaqif Sadiqov tədbirin məqsədlərini qeyd edərək, münəqişə zonalarında qeyri-qanuni fəaliyyətin insan hüquqlarına təsirinə danışıb.

Konfransın həmtəşkilatçısı olan BMT-nin Sülh üzrə Universitetinin rektoru Fransisko Roxas Aravena çıxış edərək, sülh olmadıqda inkişaf və tərəqqinin də olmayacağını və qeyri-qanuni fəaliyyətlərin artacağını vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində bu ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərin həyata keçirildiyini, resurslardan qeyri-qanuni istifadə edildiyini və məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulduğunu qeyd edib. Bu xüsusda, bir sıra praktiki nümunələrə diqqət çəkərək İsveçrənin tanınmış Frank Müller şirkətinin, eləcə də Aİrbn beynəlxalq şirkətinin qanunsuz fəaliyyətlərindən bəhs edib. O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər münəqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir və münəqişənin uzaqmasına xidmət edir. Şöbə müdiri, eyni zamanda, Azərbaycanın münəqişə ərazilərində qeyri-qanuni fəaliyyətlər mövzusunun inkişafına və aktuallaşmasına fəal surətdə töhfə verdiyini vurğulayıb.

Konfrans İtaliya, İsveçrə, Niderland, Böyük Britaniya və Azərbaycanın müvafiq ekspertlərin iştirakı ilə iki işçi sessiyada keçirilib. Müzakirə zamanı, həmçinin Anqola, Azərbaycan, Konqo və Syera-Leone də sözügedən sahədə mövcud olan vəziyyəti bu ölkələrin nümayəndələri tərəfindən diqqətə çatdırılıb.

Münəqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və onun insan hüquqlarına təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivənin müzakirəsinə hərs edilmiş iki sessiyada çıxış

edən məruzəçilər münəqişə zonalarında qeyri-qanuni fəaliyyət göstərən şirkətlərə görə müvafiq dövlətlərin məsuliyyət daşıdığını vurğulayıblar. Çıxışlar zamanı bu sahədə məcburi karakter daşıyan konkret mexanizmin qəbul edilməsinin zəruriliyi qeyd olunub. Bu sessiyada, həmçinin məruzəçilər tərəfindən Ermənistanın Azərbaycan ərazilərində işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələr, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistan qarşı" işi ilə bağlı qərarı, işğal olunmuş ərazilərdə qeyri-qanuni pul köçürmələri, insanların məskunlaşdırılması və digər məsələlərə bağlı fikirlər səsləndirilib.

Münəqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərinə hərs edilmiş ikinci sessiyada isə məruzəçilər işğal olunmuş ərazilərdə yaradılan qeyri-qanuni rejimlərin tanınmaması ilə bağlı digər ölkələrin məsuliyyətinin olduğunu qeyd ediblər. Bu sessiyada "Azarkosmos" ASC-nin peyk vasitəsilə çəkdiyi, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyətin aparılmasını, ətraf mühitə ziyanın vurulmasını, meşələrin yandırılmasını və s. nümayiş etdirən görüntülər təqdim edilib. Bu işçi sessiyada münəqişə zonalarında maddi-mədəni irsin dağıdılması məsələsi də müzakirə olunaraq, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycanın izinin silinməsi istiqamətində məqsədyönlü şəkildə siyasətin aparıldığı barədə məlumat verilib.

Tədbirdə Cenevrədəki BMT bölməsi yanında akkreditə olunmuş daimi nümayəndəliklər, mövzu üzrə tədqiqat aparən beynəlxalq hüquqşünaslar və qeyri-hökumət təşkilatlarından olan 120-dən çox nümayəndə iştirak edib.

**Elgün NİFTƏLİ, AZƏRTAC-ın xüsusi müxbiri**

**Cenevrə**

# Azərbaycan Prezidentinin fərmanından irəli gələn vəzifələrlə əlaqədar Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sisteminde islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə aprelin 9-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilib.**



Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, müşavirəni giriş nitqi ilə açan baş prokuror Zakir Qaralov dövlətimizin başçısı tərəfindən əhalinin layiqli həyat səviyyəsinin təmin olunması və dövlət-vətəndaş münasibətlərinin müasir çağırışlara uyğun formalaşmasına yönəlmis institusional tədbirlərin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyevin humanist siyasətinin təzahürü olan, mühüm strateji əhəmiyyətə malik bir sənəd kimi ölkənin hüquq sisteminin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinə və təkmilləşməsinə təkan verən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi

və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamının əhəmiyyətini vurğulayan baş prokuror sənədin imzalandığı tarixdən ötən müddət ərzində istintaq zamanı həbs edilmiş şəxslərin sayının 30 faiz azaldığını diqqətə çatdırıb.

Həmin sərəncamdan irəli gələn vəzifələrin vaxtında və tam şəkildə yerinə yetirilməsi, cəza siyasətinin liberalaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşlarının ibarət təkbirə yaradılmış birgə işçi qrupu tərəfindən təkliflərin

hazırlandığını, həmin təkliflər əsasında hazırlanmış qanun layihəsinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında qanunvericilik orqanına təqdim edildiyini, həmin layihənin qəbul olunaraq 2017-ci il 1 dekabr tarixdən qüvvəyə mindiyini qeyd edən baş prokuror yeni qanuna Cinayət Məcəlləsinə ümumiilikdə 300-ə yaxın dəyişiklik edildiyini, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməlinin mexanizmləşdirildiyini, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirildiyini, 152 növ cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunaraq cəza siyasətinin

humanistləşdirilməsi istiqamətində bir sıra digər mühüm tədbirlərin həyata keçirildiyini bildirib.

Baş prokuror Zakir Qaralov həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində prokurorluğun və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işləri üzrə son dövrlərdə təqsisləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə vəsatət və təqdimatların verilməsi zamanı yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı martın 12-də Baş Prokurorluğun bütün struktur qurumlarına və respublikanın müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının rəhbərlərinə göstəriş xarakterli məktubun göndərildiyini nəzərə çatdırıb.

Müşavirədə fərmandan irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə aprelin 4-də Baş Prokurorluqda işçi Qrupun yaradıldığını qeyd edən Zakir Qaralov cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrinin hazırlanmasının, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsinin zəruriliyini vurğulayıb.

Fərmandan vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsinə münasibət bildirən baş prokuror cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qanunvericiliyinin müddəalarına düzgün istintaq edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət

işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərlə tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Əməliyyat müşavirəsində baş prokuror fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsəbiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə işə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsəbiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.

Müşavirədə baş prokurorun müavini Namiq Əsgərov, baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, baş prokurorun köməkçiləri Toğrul Muxtarov və Zəmrə Axundzadə çıxışlarında fərmanın qarşıda mühüm vəzifələr qoyduğunu vurğulayıblar.

Tədbirin sonunda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sisteminde islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanının icrası ilə əlaqədar Baş Prokurorluqda həmin fərmanın tələblərindən irəli gələn vəzifələrin vaxtında və səmərəli yerinə yetirilməsi istiqamətində qanun layihələrinin hazırlanaraq təqdim olunması təmin ediləcək.

AZƏRTAC

## Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN İrana humanitar yardım göndərəcək

□ **İran İslam Respublikasında aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan hökuməti adından bu ölkəyə humanitar yardım göndərəcək.**

FHN-dən bildiriblər ki, ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün hazırda müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infraquruta ciddi ziyan dəyib.

AZƏRTAC



## ADA Universiteti ilə “Azərenerji” ASC elektrik mühəndisliyi sahəsini birgə inkişaf etdirəcəklər

□ **ADA Universiteti ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb. Tərəflər elektrik mühəndisliyi sahəsini birgə inkişaf etdirəcəklər.**

ADA-da yeni tədris sahəsi üzrə tələbə təqəüd proqramlarının dəstəklənməsi elektrik mühəndisliyi sahəsində istedadlı tələbələrə üzə çıxarılmasına və onların yetişdirilməsinə yardım edəcək.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzaev isə qeyd edib ki, təhsil ocağı ilə



Memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzaev imzalayıblar.

ADA Universitetindən bildiriblər ki, sənədə əsasən, elektrik mühəndisliyi sahəsində kadr hazırlığının yüksək səviyyədə təşkil və ümumilikdə, bu sahənin potensialını genişləndirmək üçün “Azərenerji” ilə ADA birgə tədbirlər həyata keçirəcəklər.

Memorandumdan əlavə ADA Universitetinin Fondu və “Azərenerji” ASC arasında da sənəd imzalanıb. Sənəd növbəti beş il ərzində 15 tələbənin elektrik və elektronika mühəndisliyi ixtisası üzrə ADA və xarici ölkələrdəki nüfuzlu universitetlərin ikili diplomunu almaq şərti ilə təhsil haqqını maliyyələşdirmək barədədir.

Görüşdə çıxış edən ADA Universiteti-nin rektoru Hafiz Paşayev vurğulayıb ki,

AZƏRTAC

## “Opinion Way”: Azərbaycan xalqı İlham Əliyevin milli maraqlara söykənən siyasətini tam dəstəkləyir

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən bir il ərzində həyata keçirilən islahatlar, yürüdülməli xarici siyasət dövlətimizin mühüm irəliləyişlər əldə etməsinə səbəb olub. Əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun-təxminən 83-85 faizinin səsini qazana bilər. Fransanın nüfuzlu “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri də təsdiqləyir. Bu fikirləri “Demokratik Azərbaycan Nəminə” İctimai Birliyinin sədri Elməddin Behbud bildirir.**

E. Behbud deyib ki, Prezident İlham Əliyevin apardığı xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq əməkdaşlıq və siyasəti sahəsində münasibətlərin inkişafı sahəsində böyük irəliləyişlərə nail olub. Dövlət başçısı 16 xarici səfər edib. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfərə gəlib. Elə təkcə bu fakt bu il Azərbaycanın



vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Məhz elə bunun nəticəsidir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Bu sualın onların yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi “bilmirəm” kimi cavablandırıb.

QHT rəhbəri qeyd edib ki, cəmiyyətimizi hər zaman narahat edən məsələlərdən biri Dağılıq qarşıq münasibətinin həlli istiqamətində də dövlət başçısı bu il çox fəal olub. Prezident ötən bir il ərzində Dağılıq Qarşıq münasibətinin həlli istiqamətində mühüm diplomatik gedilşlər edib. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbə və Sankt-Peterburqda danışıqlar aparılıb. Bu il martın 29-da Vyanada keçirilən görüş ölkəmizin prinsipial mövqeyini bir daha ortaya qoydu. Bununla yanaşı, Ermənistanın ciddi-cəhdə separatçı rejimi danışıqlar prosesinə cəlb etməsi fikrini ifadə ugradı. Beynəlxalq təşkilatlar bir daha gördülər ki, Azərbaycan irəli sürdüyü formatın dəyişməz olduğunda israrlıdır və bu prinsipial məsələdən geri çəkilmək niyyətində deyil.

E. Behbud əlavə edib ki, Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”-in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verməsi hazırkı ictimai-siyasi mənzərəni tam göstərməyə əsas verir.

Anar TURAN, “Xalq qəzeti”

### MEHRİBAN ƏLİYEVA:

# “Xoşbəxt böyüsün, sağlam böyüsün!”

**2019-cu il aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakininin doğulması xəbəri bir göz qırpmında bütün ölkəyə yayıldı. Bu müjdəyə hər kəs sevindi. Valideynləri körpənin adını Azərbaycanın Birinci xanımının şərəfinə Mehriban qoydular. Bunun böyük rəmzi mənası var. Axı Mehriban xanım, həqiqətən, bütün uşaqların himayədarıdır, xüsusilə qayğıya, ehtiyacı olan ailələrin ümid yeridir, xeyirxahdır.**

Azərbaycanın 10 milyonuncu sakini, körpə Mehribanın valideynləri qarabağlılardır. Onlar keçmiş Ağdərə rayonunun sakinləridir. Ağdam rayonunun Baş Güneyyapayev kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çerkəz qızı ilə Həsənov Rauf Yunis oğlu bir il əvvəl el qaydası ilə ailə qurublar.

Allahın lütfü ilə bu gənc ailəyə gözəl və sağlam bir qız uşağı qismət oldu. Qız övladı Tanrının valideynlərə hədiyyəsidir. Qız gələcəyin anasıdır. İndi hər bir soydaşımızın köksündə bir arzu, dilək var: Allah körpə Mehribana və bütün balalara xoşbəxtlik nəşib eylesin. Adətən, qız övladı doğulanda “Allah bəxtini, taleyini gözəl yazsın. Ayağı sayalı olsun”, – deyirlər.

Bizim Mehriban isə anadan xoşbəxt ulduz altında dünyaya göz açdı. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da hər gün yüzlərlə uşaq doğulur. Onların doğulduğundan ancaq yaxınları xəbər tutur. Mehribanın bu işıqlı dünyaya gəlişindən isə bütün xalq anında xəbər tutur.

Körpənin valideynləri özlərini çox xoşbəxt hiss edirlər. Atası Rauf Həsənov qızının Azərbaycanın 10 milyonuncu sakini olmasının internet saytlarında yayılan xəbərlərdən eşidib. Bu barədə deyib: “Özüm polis serjantıyam. Xidmət başıdayam. Dostlarımla mənə xəbərləri göndərdilər. Oxudum, sevincimim həddi-hüddü yoxdur”. Anası isə ilk övladının Azərbaycanın 10 milyonuncu sakini olduğu xəbərini eşidəndə sevincindən ağlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə körpənin valideynlərini və bütün Azərbaycan xalqını təbrik ediblər. Düənə, aprelin

9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. Dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət ediblər. Prezident İlham Əliyev deyib: “Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakindir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətlə Azərbaycan xalqını təbrik edirəm”.

Sonra dövlət başçımız xalqımızın sayının artdığından sevincini bildirib və deyib: “Yadımdadır, 9 milyonuncu sakini 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır”.

Birinci xanım Mehriban Əliyeva çox duyğularını bildirərək “Çox göyçək uşağıdır”, – deyib və balaca Mehribana xeyir-dua verib: “Xoşbəxt böyüsün, sağlam böyüsün”.

Prezident İlham Əliyev Həsənov Mehriban Rauf qızının ölkəmizin 10 milyonuncu sakini sertifikatını, dövlət tərəfindən ailəyə verilən mənzilin çıxarışını valideynlərə verib. Həmçinin uşağın hesabına vəsait köçürüldüyünü bildirib.

On milyonuncu sakinin doğulması münasibətlə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında

ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub. Aprelin 7-də Dənizkənarı Milli Parkda atəşfəşanlıq və konsert olub. Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlıq maraqla tamaşa ediblər. Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətlə ölkəmizin şəhər və bölgələrində bayram konsertləri və flaşmob təşkil olunub.

Aprelin 8-də Ağsəron rayonunda bir sıra tədbirlər keçirilib. İlk olaraq rayonun müxtəlif ərazilərində ağacəkmə aksiyası təşkil edilib. Ağsəron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan aksiya zamanı 600 ağac əkilib. Günün sonunda isə Heydər Əliyev Parkında Ağsəron Mədəniyyət Evinin təşkilatçılığı ilə konsert proqramı təqdim edilib. Tədbir iştirakçıları rayonun öz fəaliyyət kollektivlərinin hazırladığı bir-birindən maraqlı ifaları izləyib, incəsənət ustalarının şən mahnılarını dinləyiblər.

Sevincidir haldır ki, son illər Azərbaycanın əhalisi ildən-ilə artır. Əhali əsasən təbii artımla, yeni yeni doğulanların hesabına çoxalır. Doğumun səviyyəsi ölümün səviyyəsini iki dəfədən çox üstələyir. Dünyanın bir çox ölkələrində demografik problemlər yaşandı-gi bir vaxtda Azərbaycan vətəndaşlarının təbii artımla çoxalması müsbət və sevincidir haldır. Axı sayımız artıdıca, gücümüz, gələcəyə inanımız artır.

Bəli, bu günlərdə Azərbaycan xalqı sevinc içərisindədir. Özgə torpaqlarına göz dikən düşmənin sevincimizdən qəm-qüssəyə batacağını təsəvvür etmək çətin deyil. Ermənistan əhalisi yoxsulluq, pis idarəçilik, ümitsizlik ucundan ölkəni tərk etdiyi bir vaxtda, azərbaycanlılar artır, çoxalır. Baxın, nə qədər böyük təzad yaranıb: Bir tərəfdə Prezident İlham Əliyevin liderliyi ilə gündən-günə inkişaf və tərəqqi edən Azərbaycan, o biri tərəfdə sürətlə tənəzzül edən Ermənistan!

Azərbaycanda bütün ailələrə, xüsusilə də, azteminatlı, çoxuşaqlı ailələrə dövlət tərəfindən müavinət və yardımlar davamlı olaraq artırılır, Ermənistanda isə əhali yoxsulluq girdabında boğulur. Azərbaycanda yeni məktəblər, uşaq bağçaları inşa olunur, Ermənistan rəhbərliyi isə öz vətəndaşlarını dolandırmaq üçün xarici ölkələrdə ianələr toplayır. Nə qədər ki, Ermənistan işğalçı siyasətindən əl çəkməyib, düşmənin bundan da ağır vəziyyətə düşəcəkdir.

Hər bir körpən xoşbəxtliyi bütün Azərbaycanın xoşbəxtliyidir! Qızın 10 milyonuncu sakinin ayağı düşərli, sayalı olsun!

Sağlam və xoşbəxt böyü, əziz Mehriban balamızı!

**Zərifə BƏŞİRQIZI,  
Məsim HƏCİXANLI,  
“Xalq qəzeti”**

## Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib

□ **AZƏRTAC Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, müraciətdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu ilə xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə həyata keçirilən quruculuq işləri, eləcə də valideynlərin övladlarının xidməti şəraitinə ayırdığı baxışla tanış olmaları məqsədilə Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirildiyi vurğulanıb.**

Görülən işlərin xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd olunduğu müraciətdə bildirilib: “Lakin son günlər müxtəlif ictimai və qeyri-

hökumət təşkilatlarının nümayəndələrinin hərbi hissələrə, xüsusilə də ön xətdə yerləşən bölmələrə səfərlərindən sonra ayrı-ayrı vətəndaşlarımızın

mobil telefon, videokamera və fotoaparat vasitəsilə hərbi hissələrin ərazisində çəkildikləri kadrlar sosial şəbəkələrdə yayılır, müxtəlif şərhlər paylaşılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbləri pozulara düşməgə Ordumuz barədə məlumatlar əldə etmək imkanı yaranır.

Müdafiə Nazirliyi bildirir ki, hərbi hissələrin və ön xətt bölmələrimizin, xüsusilə də onların şəxsi heyətinin təhlükəsizliyi baxımından bu cür hallar yolverilməzdir”.



## “Qətiyyətli dəstək” davam edir

**BU** günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil. Vəziyyətin aydınlaşdırılması məqsədilə qeyd etmək istədik ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir. Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakı olduğu “Qətiyyətli dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşıma-larının həyata keçirilməsi üçün müvafiq imkanların təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraziətləri ikitərəfli əsaslarla nəzərdən keçirilir. Bu müraziətlərə Azərbaycan tərəfinin müvafiq qayda və prosedurlarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır.

Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın açıqlamasında yer alıb.

Açıqlamada deyilir ki, bu gündəlik Azərbaycan məhz bu prizmada yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də ümumiyyətlə bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib. ABŞ və

digər NATO ölkələri Əfqanıstana uçuş-larını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaranılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz

Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açır. NATO-nun bir neçə üzv ölkəsi Əfqanıstana yük daşıma-larını məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraq cari il aprelin 4-də Vaşinqtonda NATO-nun baş katibi mətbuat konfransında açıqlama ilə çıxış edərək qeyd edib ki, Azərbaycan alyansın yaxın tərəfdaşdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib, həmçinin Azərbaycanın NATO-nun “Qətiyyətli dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu

xəttinin Əfqanıstana daşıma-lar zamanı istifadə olunduğu və bu dəmir yolunun alyansın “Qətiyyətli dəstək” missiyası-na mühüm töhfə verdiyini vurğulayıb. “Vurğulanmaq istədik ki, baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edir və baş katibin sözügedən bəyanatı da məhz bu əsaslarla verilib.

Bununla yanaşı, son günlər Almaniya mətbuatına sızılmış məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir. Əsasız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO-ya üzv ölkələr ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır.

Almaniya KİV-lərinə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaq. Azərbaycan NATO-ya üzv ölkələrin müraziətlərinə bundan sonra da müvafiq şəkildə baxma-ğa davam edəcək”, – deyər açıqlamada vurğulanır.

## Azərbaycanla bağlı

### mühüm qətnamə layihəsi

Bunu Milli Məclisin deputatı, ATƏT Palament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev deyib: “ATƏT PA-nın bürosu illik sessiyasında milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi

qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirik”.

Qeyd edək ki, büronun iclasında assambleyanın siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm,

**ATƏT Parlament Assambleyasının Kopenhagendə keçirilən illik büro iclasında Azərbaycanla bağlı mühüm qətnamə layihəsi qəbul olunub.**

texnologiya və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunur.

İclasda ATƏT PA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seçki müəhədə missiyalarının hesabatları, assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müddətə uzadılması məsələsinə baxılacaq.

Bununla yanaşı, büro ATƏT PA-nın cari ilin 4-8 iyul tarixlərində Lüksemburqda baş tutacaq 28-ci illik və 4-6 oktyabrda Məraşədə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.

## ABŞ-ın daxili təhlükəsizlik naziri istefa verib

**ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı Kirsten Nilsen ölkənin cənub sərhədində gərginliyin artması səbəbindən vəzifəsini tərk edib.**

Prezident Donald Trampa istefa ərizəsi ilə müraciət edən Nilsen qeyd edib ki, milli təhlükəsizlik sisteminə dəyişikliklər müəyyən tərəqqi ilə nəticələnsə də yeni şəraitdə mənəfərər çəkilməyi qərara alırdı.

Bəzi ekspertlər bildirirlər



ki, qəri-qanuni miqrasiyanın gücləndiyi şəraitdə Nilsen Kongres və məhkəmələr arasında əməkdaşlığın səviyyəsindən narazı qalmışdır. Cənub sərhədində yaranmış şərait Donald Tramp administrasiyası ilə Kongres arasında mübahisə predmetinə çevrilib.

Tramp öz növbəsində bildirib ki, nazirin vəzifələrində müvəqqəti olaraq Kevin Makalanan yerinə keçəcək. “Daxili təhlükəsizlik naziri Kirsten Nilsen öz postunu tərk edir, xidmətinə görə ona təşəkkürümü bildirmək istədim”, – deyər Tramp özünün “Twitter” sahifəsində yazıb.

Qeyd edək ki, Kevin Makalanan bundan əvvəl ABŞ-ın gömrük-sərhəd xidmətinin rəhbəri olub.

“Xalq qəzeti”



## Qazaxıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

□ Qazaxıstanda növbədənkenar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.

Bunu ölkə prezidenti Kasım-Jomart Tokayev televiziya ilə müraciətində deyib. O bildirib ki, növbədənkenar prezident seçkilərinin keçirilməsi məsələsinə Nursultan Nazarbayevlə müzakirə edib. Prezident Tokayev deyib: “Seçkilər düzgün, açıq və ədalətli keçiriləcək. Bu, mənim prinsipial mövqeyimdir.”

Qeyd edək ki, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev martın 19-da xalqa müraciətində vəzifəsindən getdiyini açıqlamışdır. Lakin o respublika Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində qalıb. Ölkədə sabitliyin və birinci prezident Nazarbayevin siyasətinin varisliyinin qorunub saxlanılacağı bildirilib.

Növbəti prezident seçkilərinin 2020-ci ildə keçiriləcəyi planlaşdırılırdı.

Samirə ƏLİYEVƏ, “Xalq qəzeti”

## İxrac missiyası Riqada

**İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZP-ROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Latviyanın Riqə şəhərinə təşkil olunub. İxrac missiyasına şərab və digər spirtli içkilərin, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxilird.**

İqtisadiyyat Nazirliyindən aldığımız məlumatda bildirilir ki, missiyanın ilk günü Azərbaycan və Latviya şirkətləri arasında keçirilən işgüzar görüşdə hər iki tərəfdən 100-ə yaxın sahibkar iştirak edib. Görüşdə “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində



görülən işlər barədə məlumat verilib, Azərbaycan məhsullarının Latviyaya ixracının genişləndirilməsi müzakirə edilib. Səfərin ikinci günü – aprelin 8-də “Made in Azerbaijan” brendi ilə istehsal olunan Azərbaycan şərablarının dequstasiyası keçirilib. İştirakçılara Azərbaycanın

müxtəlif bölgələrində istehsal olunan məhsul nümunələri təqdim olunub.

7-10 aprel tarixlərində əhatə edən ixrac missiyası çərçivəsində Azərbaycanın Latviyadakı Ticarət Evinə görüşlər keçiriləcək, ticarət şəbəkələrinə səfərlər təşkil olunacaq.

Samirə ƏLİYEVƏ, “Xalq qəzeti”

**Aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzində mallarının çıxarılmasına başlayıblar.**



## Ticarət mərkəzindən malların çıxarılmasına başlanılıb

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığı məlumatda bildirilir ki, İqtisadiyyat, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir.

Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.

Artıq 75 sahibkar mallarını ticarət mərkəzindən çıxarıblar.

“Xalq qəzeti”


## “Formula 1” yarışının hazırlıq mərhələsi yekunlaşmaq üzrədir



**2019-cu il “Formula 1” yarışlarına hazırlıq sürətlə davam edir. Bunu Bakı Şəhər Halqasının (BŞH) Yarış Obyektinin tikintisi üzrə rəhbəri Tomas Butçer bildirib.**

O qeyd edib ki, hazırlıq işləri yüksək səviyyədə davam etdirilir: “Demək olar ki, tribunaların hamısı hazırdır. Bir tribuna qalıb ki, o da Azneft tribunasıdır. Həmin tribunanın tikintisinə aprelin 15-də başlanılacaq. Komandalar üçün nəzərdə tutulmuş binalar hazırdır. Yerli komanda 24 saat

işləməyə hazırdır. Onların sayəsində işlər çox yaxşı gedir. Nəzərdə ehtimal edəcəyimiz məsələ yalnız Bakıda olan hava şəraitidir, onun da yaxşı olacağına ümid edirik”.



## Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirinin beynəlxalq terrorçu kimi çıxış etməsi anormal düşüncəli şəxsin sayıqlamasıdır

**Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərşəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir.**

Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmənin tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri AZƏRTAC-a şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Ermənistan hakimiyyətini təmsil edən

bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqə davranaaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın həzırkı rəhbərliyində mövcud olduğunu sübut edir.

İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi



karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir.

Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri

ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, – deyər polkovnik V.Dərgahlı qeyd edib.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin rayondakı Heydər Əliyev parkında ucalan abidəsinə ziyarət etmiş, Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində şagirdlərin çəkdiqləri rəsmlərə baxmış, gənc Heydərçilərlə görüşmüşlər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Giriş sözü ilə çıxış edən icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, ulu öndərin gərgin əməyi və qətiyyəti sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Dahı şəxsiyyətin Azərbaycanca rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələridəndir.

Ünvanmılı lider müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusunə qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlamlıqdan canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. İlərl keçdikcə ulu öndərin böyüklüyü və bitib-tükənməyən

irsi daha dərinəndərk olunur, Heydər Əliyev düşüncəsinin Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.

## Suraxanıda elmi-praktik konfrans

Rayon rəhbəri daha sonra vurğulamışdır ki, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir.

Başçı çıxışının yekununda ümummilli liderin anadan olmasının 96-cı ildönümü ərəfəsində məktəblilər arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin keçirilməsinin təqdirəlayiq hal olduğunu, bunun şagirdlərimizdə tariximizə, mədəniyyətimizə diqqət və marağı artırmaq, onlara elmi araşdırma, tədqiqat aparmaq bacarığı aşılamaq



məqsədi daşıdığını diqqətə çatdırmışdır.

İ. Abbasov, həmçinin bildirmişdir ki, rayon mərhələsində tariximizin müxtəlif dövrlərini əhatə etməkə 5 mövzu müəyyənləşdirilərək, bu ilin 14–15 mart tarixində şagirdlər arasında referat müsabiqəsi elan olunmuşdur.

Məktəblərdən göndərilən 175 referat rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbsində təşkil edilmiş müstəqil komissiyaya təqdim olunmuşdur. Komissiya tərəfindən ilkin olaraq 30 ən yaxşı referat seçilmiş, növbəti mərhələdə isə 5 ən uşurlu nümunənin şəhər mərhələsinə göndərilməsi qərara alınmışdır. Konfransda Bakı Şəhər İcra

Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, müstəqil komissiyaın üzvü, 226 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva çıxış etmişlər.

Sonra isə qaliblər – 196, 208, 281, 285 və 226 nömrəli məktəblərin şagirdləri Sibel Məmmədli, Ləman Abbasova, Vəsələ Mahmudova, Nəzrin Sadiqova və Fatma Mirzəcanova yazdıqları referatları təqdim etmişlər.

Tədbirdə referat müsabiqəsinin rayon mərhələsinin qalibləri icra hakimiyyəti tərəfindən mükafatlandırılmışlar.

V.BAYRAMOV,  
“Xalq qəzeti”

## Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

**2019-cu il aprelin 28-i və mayın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun açar təhvilü üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması məqsədilə**

Sərgi stendlərinin quraşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.

İddiaçılar təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Təkliflər sorğusunda iştirak üçün yazılı müraciət.
2. Qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
3. Təklifin dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır).
4. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış.
5. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqan(lar)ı tərəfindən təsdiq

### TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

olunmuş maliyyə hesabatai.

6. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
7. İddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri.
8. Qiymət təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
9. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər.
- İddiaçılar konsorsium yaratmaqla təkliflər sorğusunda iştirak etmək istəyirlərsə, kon-

sorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər. İddiaçılar təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsl və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçılarnın təkliflərinin əsl və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsl sözü yazılmış nüsxəyə veriləcəkdir.

Azərbaycan Respublikasından olan iddiaçılarnın təkliflər sorğusuna təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin

Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, təkliflər sorğusunda iştirak etmək üçün sənədləri 11 aprel 2019-cu il saat 18.00-dək Bakı şəhəri, Landmark I, 3-cü mərtəbə, Nizami küçəsi 96 E nömrəli ünvanı təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarnın təklifləri 12 aprel 2019-cu il saat 11.30-da Bakı şəhəri, Landmark I, 3-cü mərtəbə, Nizami küçəsi 96 E nömrəli ünvanıda açılaçaqdır. Zərflər iddiaçılarnın səlahiyyətlili nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcılığı üzrə açılacaqdır və təkliflər elan ediləcəkdir.

**Tender komissiyası**

## Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

**2019-cu il aprelin 17 və 19-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun açar təhvilü üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması məqsədilə**

Sərgi stendlərinin quraşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.

İddiaçılar təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət.
2. Qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
3. Təklifin dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır).
4. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış.
5. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqan(lar)ı tərəfindən

### TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

təsdiqlənmiş maliyyə hesabatai.

6. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
7. İddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri.
8. Qiymət təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
9. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər.
- İddiaçılar konsorsium yaratmaqla təkliflər sorğusunda

iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər. İddiaçılar təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsl və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçılarnın təkliflərinin əsl və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsl sözü yazılmış nüsxəyə veriləcəkdir.

Azərbaycan Respublikasından olan iddiaçılarnın təkliflər sorğusuna təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri

dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, təkliflər sorğusunda iştirak etmək üçün sənədləri 11 aprel 2019-cu il saat 18.00-dək, Bakı şəhəri, Landmark I, 3-cü mərtəbə, Nizami küçəsi 96 E nömrəli ünvanı təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarnın təklifləri 12 aprel 2019-cu il saat 11.30-da Bakı şəhəri, Landmark I, 3-cü mərtəbə, Nizami küçəsi 96 E nömrəli ünvanıda açılaçaqdır.

Zərflər iddiaçılarnın səlahiyyətlili nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcılığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.

**Tender komissiyası**

## “Bakı Yüngül Metal Konstruksiyaları”

### ASC səhmdarlarının nəzərinə!

“Bakı Yüngül Metal Konstruksiyaları” ASC-nin müşahidə şurası iclasının 5 aprel 2019-cu il tarixli 01/19 sayılı protokoluna əsasən 25 may 2019-cu il saat 11.00-da “Bakı Yüngül Metal Konstruksiyaları” ASC səhmdarlarının Bakı şəhəri, Binəqədi rayonu, H.Z. Tağıyev küçəsi 25 nömrəli ünvanıda növbəti ümumi yığıncağı keçiriləcəkdir.

#### Ümumi yığıncağın gündəliyi:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Azərbaycan Respublikasının iqtisadi-inkışaf strategiyasına uyğun olaraq səhmdar cəmiyyətin indiki mərhələdə qarşısında duran istehsal perspektivləri.
3. 1-ci maddədə göstəriləcək və müzakirə olunacaq məsələlərin həlli

üzün qoyulacaq investisiyaların ümumi həcmnin müəyyən edilməsi.

4. Səhmdar cəmiyyətin qoyulmuş investisiyalara uyğun olaraq yeni nizamnamə kapitalının müəyyənəşdirilməsi və təsdiqi. Yeni səhmlərin yerləşdirilməsi.
5. Minoritar səhmdarların səhmlərinin səhmdar cəmiyyət

tərəfindən geri alınması təklifinin müzakirəsi.

6. Səhmdar cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevirilməsi məsələsinin müzakirəsi.
7. Cəmiyyətin yeni direktorun təyin edilməsi.
8. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.
9. Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanıdan və ya (050) 245 04 54 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

## “Continental Construction and Industrial Co” ASC səhmdarlarının nəzərinə!

“Continental Construction and Industrial Co” ASC-nin 95%-dən artıq səhmdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1 maddəsinin 6-cı bəndinin tələbinə uyğun 25 may 2019-cu il saat 15.00-da “Continental Construction and Industrial Co” ASC səhmdarlarının Bakı şəhəri, Binəqədi rayonu, H.Z. Tağıyev küçəsi 25 nömrəli ünvanıda

növbədənəkenar ümumi yığıncağı keçiriləcəkdir.

#### Ümumi yığıncağın gündəliyi:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Azərbaycan Respublikasının iqtisadi-inkışaf strategiyasına uyğun olaraq səhmdar cəmiyyətin indiki mərhələdə qarşısında duran istehsal perspektivləri.
3. 1-ci maddədə göstəriləcək və müzakirə olu-

nacaq məsələlərin həlli üçün qoyulacaq investisiyaların ümumi həcmnin müəyyən edilməsi.

4. Səhmdar cəmiyyətin qoyulmuş investisiyalara uyğun olaraq yeni nizamnamə kapitalının müəyyənəşdirilməsi və təsdiqi. Yeni səhmlərin yerləşdirilməsi.
5. Minoritar səhmdarların səhmlərinin səhmdar cəmiyyət tərəfindən geri alın-

ması təklifinin müzakirəsi.

6. Səhmdar cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevirilməsi məsələsinin müzakirəsi.
  7. Cari məsələlər.
- Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanıdan və ya (050) 245 04 54 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

## “Azərsu” ASC

**daxili vəsaiti hesabına coğrafi informasiya sistemlərinin təkmilləşdirilməsi, operativ təhlillərin və nəzarətin aparılmasını təmin edəcək vahid platformanın qurulması və yeni funksionalılıqların yaradılması işlərinin satın alınması məqsədilə**

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: –aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinin (əlaqələndirici şəxs –Ağəli Mirzəyevdən, 431 47 67/2246) ala bilərlər.

İştirak haqqı 200 manatdır. Təşkilat- “Azərsu” ASC VÖEN- 9900001751

### AÇIQ TENDER ELAN EDİR

Bank- “Kapital Bank”ASC-nin 1 sayılı Nəsimi filiali  
Kod- 200112  
VÖEN- 9900003611  
M/h- AZ37NABZ  
013501000000001944  
S.W. I. F. T. BIK- ALİBAZ2X  
H/h- AZ65AİİB  
33070019441100216111  
İştirak haqqı heç bir halda geri qaytarılmır.  
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:  
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);  
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);  
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı

(zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki

tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 may 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 23 may 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarnın təklifləri 24 may 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanıda açılaçaqdır. İddiaçılarnın səlahiyyətlili nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

## Quba Təmizlik, Sanitariya və Abadlıq Birliyi

### 4 lot üzrə kotirovka sorğusu keçirir

1. Nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınması.
  2. Azzıymətli və tez xarab olan mal-materialların satın alınması.
  3. Əkin materiallarının satın alınması.
  4. Şəhərin işıqlandırılması üçün mal-materialların satın alınması.
- Kotirovka təklifləri 15 aprel 2019-cu il saat 17.00-dək qəbul olunur. Təklif zərfləri 16 aprel 2019-cu il saat 11.00-da açılacaqdır.
- Ünvan – Quba şəhəri, Lütifzadə küçəsi 6.

## “Firuza” ASC səhmdarlarının nəzərinə!

25 may 2019-cu il saat 10.00-da “Firuza” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

**Ümumi yığıncağın gündəliyi:**

1. 2018-ci ilin maliyyə balansının təsdiq edilməsi.
2. Cəmiyyətin adının dəyişdirilməsi və bu barədə nizamnamədə müvafiq dəyişikliyin edilməsi.
3. Cəmiyyətin baş direktorunun, müşahidə şurasının və maliyyə-təftiş müfəttişinin seçilməsi.
4. Digər məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə dair sənədlərlə tanış olmaq üçün iş günləri saat 10.00-dan 13.00-adək cəmiyyətə müraciət edə bilərlər.

Əlaqə telefonu-012-496-16-30.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22.

## “Nərimanov Sənayetikinti” ASC səhmdarlarının nəzərinə!

Səhmdarların növbəti illik ümumi yığıncağı 24 may 2019-cu il saat 11.00-da keçiriləcəkdir.

**Gündəlikdəki məsələlər:**

1. Cəmiyyətin direktorunun hesabatai.
2. Cəmiyyətin 2018-ci il üzrə illik hesabatlarının təsdiqi.
3. Cari məsələlər.

Əlaqə telefonu- 496 94 68

Ünvan- Az 1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 22 (34) Şərq bazarının yaxınlığı.

## BİLDİRİŞ

“AXA MBASK Sığorta Şirkəti” ASC bildirir ki, cəmiyyətin baş ofisi 2019-cu il aprelin 1-dən etibarən onun hüquqi ünvanı olan Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 80/9 nömrəli ünvanı köçmüş və hazırda həmin ünvanıda fəaliyyət göstərir.

**Tender komissiyası**



## Böyük Britaniya

“Brexit” rəsmən təxirə salındı



Böyük Britaniya parlamentinin İcmalar Palatası “Brexit”in təxirə salınması ilə bağlı qanun layihəsini təsdiq edib. Bildirilir ki, leyborist İvet Kuper və mühafizəkar Oliver Letvinin həmmüəllifləri olduqları qanun layihəsinin lehinə 390 parlamentari sas verib. Məlumatla görə, yeni qanun sət “Brexit”in qarşısını almağa yönəlib. Bundan başqa, Baş nazir Tereza Meyin qarşısına “Brexit”lə bağlı bir sıra öhdəlik qoyub. *Xəbəri “Daily Mail” verib.*

## Yaponiya

Zavod bağlanacaq



“Honda” avtomobil şirkəti 2021-ci ildə Türkiyədə fəaliyyət göstərən zavodunu bağlayacaq. Bu barədə məlumatda deyilir ki, həmin qərar şirkətin Türkiyədəki diller mərkəzlərinin işinə mənfəti təsir etməyəcək. Yeri gəlmişkən, şirkət yeni strategiya ilə bağlı belə bir qərarın qəbul olunduğunu açıqlayıb. *Məlumatı TASS yayıb.*

## Portuqaliya

Quraqlıq bal istehsalına təhlükə yaradır

Portuqaliya-da son iki ildə bal istehsalı xeyli azalıb. Ölkənin milli arıçılar federasiyası bu dövrü zəif nəticələrlə başa vurub. Mütəxəssislərin fikrincə, buna səbəb 2 il bundan əvvəl pətəkləri məhv edən quraqlıq və yağınlardır. Portuqaliyalı arıçıların fikrincə, global iqlim dəyişikliyi davam edərsə, bu, nəinki ölkədə, bütün dünyada arıçılıq və ekosistem üçün mənfəi nəticələrə gətirib çıxaracaq. *Məlumatı “Euronews” yayıb.*



## İtaliya

Klub rəhbərliyinin açıqlaması



“Tottenham”in argentinalı çalışdırıcı Maurisio Poçettino “Milan” futbol klubuna baş məşqçi gələcəyi halda, italyanlı təmsilçi yay transfer pəncərəsinə 300 milyon funtsterling ayıracaq. Bunu “Milan” klubunun prezidenti deyib. Qeyd edək ki, “Milan” rəhbərliyi hazırkı baş məşqçi Cennaro Qattuzonun işindən narazıdır və onu 47 yaşlı M.Poçettino ilə əvəzləmək istəyir. *Xəbəri AS nəşri verib.*

**Hazırladı:**  
**Elçin ABBASOV, “Xalq qəzeti”**

# Layçak: Qazaxıstan regionun inkişafında fəal rol oynayır



**ATƏT-in fəaliyyətdə olan sədri və Slova-kiyanın xarici işlər naziri Miraslav Layçak Qazaxıstana işgüzar səfəri çərçivəsində dünən paytaxt Nur-Sultan şəhərində bu ölkənin xarici siyasət idarəsinin başçısı Beybut Atankulov ilə görüşüb. Bu barədə yerli mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.**

Görüşdən sonra diplomatlar birgə mətbuat konfransı keçiriblər. Qazaxıstanın xarici işlər naziri bildirib ki, o, həm təbətək, həm də nümayəndə heyətlərinin geniş tərkibdə görüşü zamanı slovakıyalı

həmkarı ilə ATƏT-lə Qazaxıstan arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərlə yanaşı, ilk Prezident Nursultan Nazarbayevin Avrasiya məkanında kompleks təhlükəsizliyin

təmin olunması ilə bağlı təşəbbüsünü geniş müzakirə edib.

Tərəflər Qazaxıstan və Slovakiya arasında bütün səviyyələrdə əlaqələri gücləndirməyin vacib olduğunu vurğulayıblar. Bundan başqa, 2020-ci ildə ATƏT-in təşəbbüsü ilə keçiriləcək təhlükəsizlik və əməkdaşlıq üzrə beynəlxalq konfransın təşkili ilə əlaqədar planlar da gündəmdə olub.

M.Layçak mətbuat konfransında çıxışı zamanı bildirib ki, ATƏT rəhbərliyi Qazaxıstanın son illər sürətli inkişafından məmnundur. O, bu ölkənin Orta Asiya regionunun inkişafında fəal və konstruktiv rol oynadığını xüsusi vurğulayıb. Deyib ki, ATƏT, eləcə də rəsmi Bratislava Qazaxıstan dövlətinin terrorizmlə mübarizə, ətraf mühitin qorunması, regional təhlükəsizliyin təmin olunması istiqamətindəki gərgin səylərini alqışlayır.

**M.HACIXANLI,**  
**“Xalq qəzeti”**

# Azərbaycanlı deputat AŞPA-da Qərbin müsəlman Şərfinə saxta demokratiya ixracının yaratdığı faciələr məsələsini qaldırdı

**A**vropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında olduğu kimi, bu dəfə də baş katib Torbyorn Yaqlandın ənənəvi sual-cavab saati keçirildi. Bir saat davam edən bu müzakirədə AŞPA-dakı siyasi qrupların və ayrı-ayrı deputatların qitədə və dünyada cərəyan edən proseslərlə bağlı mühüm sualları cavablandırıldı.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Avropa Şurasının baş katibinə Şərq və Qərb münasibətləri, demokratiya ixracı pərdəsi altında ayrı-ayrı ölkələrə qarşı yürüdülmənə dəyişməli sual- cavabla bağlı sual ünvanladı. Müsəlman Şərfinin qədim intibah məskəni olan ölkələrində bu gedişatda baş verən dağıntılar, yaranmış nəhəng qaçqınlar ordusunun və baş vermiş faciələrdən törəyən digər fəsadların dünyaya, konkret olaraq Avropaya birbaşa mənfəi təsirlərinə diqqət yönəldən deputat Rafael Hüseynov dedi: “Qərbin müsəlman Şərfinə son illərdəki psevdodemokratiya ixracı cəhdləri acı nəticələr verdi. Dünya daha demokratik olmaq əvəzinə milyonlarla yeni qaçqınlar ordusunu əldə etdi, müvazinətini itirən, dağılan, qədim sivilizasiya icmaları məhv olan İraqı, Liviyani, Suriyani, Misiri qazandı.

İndi Qərbin yeni çağırışları bu dağıdıcı dalğaları İrana, Səudiyyə Ərəbistanına yönəltmək niyyətlərindən xəbər verir. Sözdə tez-tez dinlər, sivilizasiyalararası dialoqdan danışsaq da, belə proseslərlə dünyanı daha artıq parçalamaq, çıxılmaz böhranlara düşürmək, zəncirvari fəlakətlər yuyasına çevirməkdə olduğumuz görmürük mü?”

Axi, reallığı da aşkar nümayiş etdirir ki, bütün bu proseslərin mütləq iki başı var, axı, hamımız bu global tələdəyik, axı, bütün dünya təhlükə altındadır!

Böyük faciələrə aparən bu qorxulu proseslərin qarşısını almaqdan ötrü Avropa Şurasının da məsuliyyəti böyükdür. Nə vaxta qədər biz qabaqlayıcı tədbirlər görmək əvəzinə baş vermiş fəlakətlərin nəticələrini təhlil etməklə məşğul olacağıq?”

Rafael Hüseynovun sualını cavablandıran T.Yaqland qaldırılan problem və azərbaycanlı deputatın mövqeyi ilə tam şərik olduğunu bildirərək dedi: “Cənab Hüseynovun qaldırdığı məsələ çox vacibdir. Belə həssas məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Biz şahidi olduğ ki, demokratiyanı guya ixrac etməkdən ibarət bu biznes nə kimi fəlakətlərə bais olur. Kənardan gələn saxta demokratiya qəbulədimizdir. Bunun bir sıra ölkələri hansı faciələrə gətirib çıxardı ki, göz qabağındadır. Tunis nümunəsi göstərdi ki, belə proseslər ölkənin öz içərisindən zəruri ehtiyac kimi yetişəndə nəticələri də daha məqbul olur. İndi xüsusi institutlar var ki, demokratik proseslərin məhz belə irəliləməsi üçün kömək göstərirlər. Baş vermiş siyasi fəlakətlərin sadələşdirmə ölkələrində bütün başqa ağır nəticələrindən əlavə qədim intibahın nadir nümunələrinə vurduğu zərbələr xüsusi bir mövzudur”.

Fikirinə yekun vuran baş katib bu qəbil mühüm problemlərin daim Avropa Şurasının da diqqətində saxlanılmasının əhəmiyyətini vurğuladı.

**Şəhla AĞALAROVA,**  
**AZƏRTAC-ın xüsusi müxbiri**

Strasburq

# 200 milyon insanın həyatı üçün təhlükə



Meteoroloqların sözlərinə görə, bir çox regionlarda çoxsaylı tornado istisna deyil, bu bölgəyə düşən güclü leysanlar səbəbindən Missi-

sipi çayı vadisindəki ərəzilərin su altında qalacağı gözlənilir. Hökumət orqanları vətəndaşları hava proqnozlarının

**BBC-nin yaydığı məlumata görə, ABŞ istiqamətində hərəkət edən Sakit okean fırtınası 200 milyona yaxın insanın həyatı üçün təhlükə törədir. Bildirilir ki, Sakit okeanda formalaşan fırtına ABŞ-ın qərb hissəsindən keçərək dünən daha da güclənib. Sinoptiklər ölkənin Orta Qərbində və cənub ştatlarında fırtınanın dağıdıcı külək gücü ilə, sulu qar və dolu ilə şiddətlənəcəyini gözləyirlər.**

yenilənməsini izləməyə və imkan dairəsində fırtınanın hərəkəti istiqamətində olan aviasəyahətlərdən, uzunmüddətli səfərlərdən çəkinməyə çağırır.

**Rövşən ATAĞIŞIYEV,**  
**“Xalq qəzeti”**

## Hava proqnozu

☞ **Aprelin 10-da**  
☞ **Bakıda və Abşeron yarımadasında** dəyişən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək. Gecə 6-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm cive sütnu , nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.  
☞ **Naxçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə lokal qisməddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Gecə 4-9, gündüz

18-23 dərəcə isti olacaq.  
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kalbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə lokal qisməddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.  
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çişkin olacaq. Şərq küləyi əsəcək. Gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.  
☞ **Balaken, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.  
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.  
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə lokal qisməddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Gecə 7-10, gündüz 15-20, dağlarda gecə 6-8, gündüz 11-16 dərəcə isti olacaq.

**D**ünən İsrail parlamentinə seçkilər keçirilib. Bütün ölkə üzrə seçki məntəqələri səhər saat 7.00-dan 22.00-dək (Moskva vaxtı ilə) açıq olub. Məlumatı “İnterfaks” verib. Məlumatla görə, “Likud” partiyasının lideri Binyamin Netanyahu-nun ünvanına korrupsiya ilə bağlı ittihamlar irəli sürülmüş olsa da, onun rəhbərlik etdiyi partiyanın qalib gələcəyinə ümidlər böyükdür. Siyasi təhlilçilər hesab edirlər ki, eger Netanyahu bu dəfə də öz postunu qoruyub saxlaya bilsə, İsraili yarıdanlardan biri olan David Ben-Qurionu ötürəcək və baş nazir vəzifəsində ən uzun müddət işləmiş məmur kimi tarixə düşə bilər.



# İsraildə parlament seçkiləri keçirilib



“Seçkilərdə “Likud” partiyasının əsas rəqibləri İsrail ordusunun sabiq baş qərargah reisi Beni Qantsın başçılıq etdiyi “Kaxol-Lavan” siyasi aliansı və ölkənin keçmiş maliyyə naziri Yair Lapiddir. Siyasi alians 2019-cu ildə Knessetdə seçkilərdə iştirak etmək üçün üç partiyadan – “Xosen Le-Israel”, “Eş Atid” və “Telem” partiyaları arasında xüsusi olaraq yaradılıb.

Eger seçkilərdə bu alians qalib gələrsə, o zaman liderlərin razılaşmasına əsasən, 2021-ci ilin noyabrına qədər baş nazir postunu Qants, xarici işlər naziri vəzifəsini isə Lapid tutacaq. Sonra isə Lapid baş nazir, Qants isə müdafiə naziri vəzifəsinə keçəcək. Seçkilərin yekun nəticələri səssvermə başa çatdıqdan 8 gün sonra dərc ediləcək.

**Paşa ƏMİRCANOV, “Xalq qəzeti”**

# Birjalarda neftin qiyməti bahalaşmaqda davam edir

**D**ünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmaqda davam edir. Londonun “ICE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 71,11, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 64,02, Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 72,62 dollar olub.

Dünya bazarında “qara qızıl”ın bahalaşması neft hasil və ixrac edən dövlətlərin milli valyutalarına da müsbət təsir göstərib. Dollarla nisbətdə onlar möhkəmlənib.

**Qəzənfər QASIMOV, “Xalq qəzeti”**

# “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının nəzərinə!

11 iyun 2019-cu il saat 15.00-da səhmdarların illik ümumi iclası keçiriləcəkdir.  
**Gündəlikdəki məsələlər:**  
1. Cəmiyyətin 2018-ci ilin maliyyə nəticələri haqqında hesabatı.  
2. Digər məsələlər.

**İdarə heyəti**

# BİLDİRİŞ

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2019-cu il martın 1-də iş icazəsi blanklarının çap olunması məqsədilə keçirilmiş kotirovka sığışında “İndigo” MMC qalib elan edilmiş və satınalmanın qalibi ilə 46 800 manat dəyərində müqavilə imzalanmışdır.

**Satınalma komissiyası**

# BİLDİRİŞ

Ləğv prosesində olan “Quba Mini Motor” ASC səhmdarlarının növbəti və yekun ümumi yığıncağı 28 may 2019-cu il saat 9.30-da Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 12 nömrəli ünvanda yerləşən “Royal Hotel”in konfrans zalında keçiriləcəkdir  
**Ümumi yığıncağın gündəliyi:**  
1. Ləğvəmə balansının təsdiqi.  
Əlavə məlumat üçün +994505666261 nömrəli telefonla əlaqə saxlamaq olar.  
Ləğvəmə komissiyasının sədri Vüqar Kərimov

✓ **“GARANT SERVICE GROUP” MMC-yə məxsus nizamnamə itdiyi üçün etibarsız sayılır. VÖEN-1601565871.**  
✓ **20 oktyabr 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Inventarlaşdırılması İdarəsi tərəfindən 9 nömrəli dəmir-beton Boruları Zavoduna verilmis texniki pasport itdiyi üçün etibarsız sayılır.**

# ALLAH RƏHMƏT ELƏSİN

“Xalq qəzeti”nin kollektivi iş yoldaşları

**İRADƏ HÜSEYNOVANIN**

vaxtsız vəfatından kədərli olduğunu bildirir, mərhumun doğmalarına və yaxınlarına dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**HƏSƏN  
HƏSƏNOV**

TELEFONLAR:

Məsul katib: 493-61-02  
Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.  
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;  
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

**ÜNVANIMIZ:**

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.  
**Şəhadətnamə 022273**

İNDEKS 0282

TİRAJ 7426

SİFARİŞ 1180

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00